

DƏRGİDƏ KİTAB



Günel EYVAZLI


**ROMANTİZM**  
*esse*

**B**uludalar göy üzünü gizləyib. Səmanın aydınlığını müşahidə etmək indi nadir hallarda baş verəcək. Ağaclar aynada sonuncu dəfə öz cavaniq təravətinə tamaşa edən insanlar kimi əl sallayacaq gəncliyinə. Uzaqlaşan günəş yaşıllığını oğurlayıb aparacaq yarpaqların. Bir müddət öncə sərinlik istəyən bizlər indi günəş həsrəti ilə qovrulacaq.

Yəqin ki, Bethoven "Ay sonatası"nı not dəftərinə qeyd edərkən hava eynilə belə idi. Yağışlı, sazaqlı, rütubətli, küləkli... Bir də torpaq qoxusu gəlirdi küçələrdən, xiyabanlardan. Müharibəyə, inqilaba, firtinaya bənzəyən dəlisov simfoniyaların ardından həzin "Ay sonatası"nı bəstələməyə çalışırdı bəstəkar. Adəti üzrə elə küçədə gedərkən əlinə nə vərəq keçərdi, daxilində calınan musiqini oraya yazardı. Həm də dünya küylərini yavaş-yavaş unudaraq sükut dönəminə keçidə hazırlaşırıdı. İndi yol gedəndə belə ayaq səsləri onu səksəndirməyəcək. Heç kimi eşitməyəcək. Öz dünyasında, sükuta dalmış qulaqları ilə 5-ci simfoniyasını, 3-cü sonatasını dünyaya gətirəcək.

Çox güman, Müşfiq bəxtəvər "Küləklər"ini qələmə alanda da eyni ab-hava hökm sürürdü. Uğultulu külək şairin taxta pəncərəsindən içəri soxulmağa çalışırdı. Baş verən olaylar, real dünyadan acı mənzərəsi əzab verirdi şair qəlbinə. O isə xülyalarına qapılaraq soyuq Xəzri küləyini öz daxili mədəniyyəti ilə bəstəkar adlandırdı. Ümidlərindən var gücü ilə yapışındı.

Azadlıq eşqi ilə döyünen ürek kimi fəlsəfəyə, klassisizmə əks olaraq Avropada təşəkkül tapan romantizm öz daxili çırpıntıları, etirazları, inkarları ilə inqilab edirdi. Reallığın qorxunc, utancverici mənzərəsini yer üzündən yırtıb atmağa çalışırdı. Kəşf olunan, fəlsəfə ilə yüklənən müddəaların fonunda yaranan fərqli dünya mənzərəsi ümidsizlik, çərəsizlik depressiyasına çevrilirdi. Gerçəklik keçmiş ilə müqayisə tərəzisinin üzərinə qoyulurdu. Olimp zirvəsini ələ keçirən "İblis" dəhşətli qəhəhələri ilə yaradıcılıq dünyasını lərzəyə gətirirdi.



## Romantizm...

Pessimist, sentimental notlara köklənən cərəyan olaraq 18-ci əsrin sonu, 19-cu əsrin əvvəllərində bütün Avropa incəsənətini öz hakimiyəti altına almışdı. Yəziçi, şair, rəssam, müsiqici taleyini özünə bənzədən depressiv nəsnə yaradıcı insanların ağlına, hisslerinə, xəyal aləminə nüfuz etmişdi. O, Qabilin lal baxışlarının dərinliyində dayanan məna, ya da mənasızlıq kimi çıxış yolu axtarmağa çalışırdı. Məhv olan, yox olan ləzzətin, qulaqlarda cingildəyən sualların fonunda yaradıcılıq estetikasına qarşaq atırdı.

Hamı dua etdiyi halda susan Qabil o dövrün lal sükutunu özündə əks etdirirdi. Habilin "Tanrıni qəzəbləndirmə, qəmginlik nəticə verməz" sözlərinə rəğmən, fikrindən dönməyən yeni insan obrazı fərqli etiraz formasını əlində bayraq etmişdi. Daxilində yaranan çarəsizliyin, inamsızlığın öhdəsindən Tanrıının belə gəlməyəcəyini düşünən, heç kimin qarşısında əyilmək istəməyən, İblisdən belə qorxunc, dəhşətli azadlıq carçısı olan bu obraz keçmişdən gələn şəxs kimi yeni biçimdə insanlara təqdim olunurdu. Bəlkə də, Qabil elə Adəm dövrünün ilk etirazçısı kimi həm də Tanrıının sevimliyi idı?

Yerin, göyün sirlərinə bələd olan Tanrı daxilində firtinalar qövr etdirən və sonunda öz qardaşının canına qıyan bəndəsinin bəd əməlini nədən hiss etməmişdi? Bəlkə, dünyaya Habil qədər saf deyil, Qabil qədər təzadlarla zəngin bəndələr lazımlı idi? Elə o səbəbdən də Qabil obraz olaraq Bayron üçün maraqlı tapıntı idi. Qərinələr öncəsi yaranan qəhrəmanın ədəbiyyatın romantizm erasına qədəmi də təsadüfi deyildi. Hər halda, Bayron üzünə keçirdiyi dəlisov qəhrəmanın maskası ilə azadlıq, asudəlik, sərbəstlik, inqilab bağırırdı.

## Kaspar Qari Fridrix

Romantizm ruhsal uçuş, uydurmalar dünyası, keçmiş dövrün xiffəti idi. Darıxqanlıq ididir. Nəğmələrə, nağıllara, keçmiş adətlərə, ayinlərə qayıdış idi. Əslində müəyyən dövrlərdə müxtəlif adlarla zühur etməyi bacarmış bir cərəyan idi. Futurizm simvolizmin bətnində öz estetikası ilə yenidən yaranmağı, növbəti doğuluşu bacarmışdı.

Romantizm "İblis" in qəhqəhələri eşidilən bir dövrdə Kaspar Qari Fridrixin qaya üzərində dayanıb aristokratik cəmiyyətə arxa çevirən qəhrəmanı kimi yeni dövrün fəlsəfəsini yaşayındır. Yazuçılar sadə insan həyatını yazıya gətirirdi. Yüksək zümrənin sifarişləri, istəkləri ilə daha ədəbiyyat, musiqi yaranmındı. Bu janr mütaliə çəkisi zənginləşən orta təbəqənin sevimlisinə çevrilməyi bacarırdı. Həyat ümidi, illüziya, utopiya olaraq dərk edilməyə başlayırdı. Dəbdəbəli, ağayana klassika müasir insanın təfəkkür çərçivəsində gülməli, ironik görkəm alırdı. İndi olmuşların fonunda dünyani klassik düşüncə ilə dərk etmək mümkün deyildi. O səbəbdən də yeni dünya carçılırı insan hissini oyatmayı, insana dönməyi, keçmiş yaddaşlara ötürməyi öhdəsinə götürmüdü. "İnan, haradasa bir köy var, o köy bizim köyümüzdür" misali kimi...

Aysberqə çırpılan nəhəng gəmidən fərqli olaraq, romantizm zamanın vərəm küləklərinə rəğmən, özünəməxsus şəkildə etirazını bildirməyi bacarırdı. Bəli, sadə incəsənət dilində. Azadlıq, özgürlik rəmzinə çevrilən janr öz ardiyaca yazıçı, şair, rəssam ordusu aparırdı. Alov işığı ilə müjdə gətirən Prometey kimi insanların qaranlıq gələcəyini keçmişə boyylanmaqla aydınlatmağa çalışırdı.

Teodor Jerikonun yaratdığı "Meduzanın salı" rəsm əsərinə diqqət yetirərkən zəhlətökən sentimentalizmim yenə yaxamdan yapmışdı. Rəsm əsərində ölülər və dirilər dörd tərəfi su ilə əhatələnən dənizdə sal üzərində birgə hərəkət edirdi. Rəssamin yaratdığı obrazların üzündən çarəsizlik sezilirdi. Klassikanın möhtəşəmliyi, kübarlığı, aristokratların kübar əlbisələrdə oturaraq portretlərə köçməsi zamanı artıq çox geridə qalmışdı. Daha dəbdəbəli insan portretləri gözə dəymirdi. Ortada insan faciəsi, insan hissələri, çırpıntıları var idi. Etiraz var idi.

İndi çağdaş dünyanın yeni qayda-qanunları, mühəribə, göz yaşı fonunda XXI əsr ixtiraları

sevinc gətirə bilmir. "Meduzanın salı"na bənzər rezin qayıqlarda canını qurtarmağa çalışan kütə yeni dünyadan köç fəlsəfəsini dünya tarixi səhifələrinə yazmaqdadır. Yəqin ki, bir zamanlar baş vermiş real hadisəni ürək ağrısı ilə kətan üzərinə köçürən Jeriko indi salamat olsayıdı, kətan üzərinə gözlərindən sözüllən göz yaşlarını həkk edərək "Dünyanın yeni köç seli" adlandırdı yeni yaranan rəsm əsərini.

Elə o dövrlərin yaradıcı insanları kimi bu dünyadan vəhşətinə göz yumub keçmiş əyyamların səfəsi ilə ürək ovundurmaq keçir insan könlündən. Nə gözəl olardı xəyal etmək. Yeni zamanın dəhşətini, mühəribələrini, xəstəliklərini görməmək, ya da görməzlikdən gəlmək. Nəğmələrə, nağıllara, keçmiş ayinlərə qayıtmaq.

Romantizm XX əsrə Qərb estetikası ilə birgə Azərbaycan arealına daxil olmuşdu. Yenicə pöhrə verən janr yetəri sayda ardıcıllarını yetişdirə bilmişdi.

Yaranan bəzi mətbu orqanlarını sadə xalq anlaya bilmirdi. Yenilikçi orqanlar hər vəchlə qamçılanırdı. Utopik mənzərə isə, ümumiyyətlə, qəbul olunmurdu. Dırnaqarası xoşbəxtlik saçan sovet insanı qəhrəmanları romantizmin qəhrəmanları ilə müqayisədə daha işıqlı, lazım olan, sovet zəhmətkeşi isə ədəbi əsərlər daxilində daha cazibədar hesab edilirdi. Bu qədər real obraz, hazır material olduğu halda, fantaziyalar aləminə dalıb, utopik qəhrəmanları əsərlərə dəvət etmək nəyə lazım idi axı...

Hər şeyə rəğmən, Hüseyin Cavid sürgün aqibəti ilə üz-üzə dayansa belə, "İblis" i yarada bilir. İstəkləri, daxilində çığırın, üsyən edən hissələri ilə onu dilləndirməyi bacarı. Əsl sənət də elə budur, elə deyilmi? "Ölmək ölməkdir, xırıldamaq nə deməkdir..."

Pəncəmdə dəmadəm əzilib qırvılaqsın,  
Daim ayaq altında sönüb məhv olacaqsın.  
Bənsiz də, əmin ol, sizə rəhbərlik edən var:  
Qan püskürən, atəş savuran kinli krallar,  
Şahlar, ulu xaqqanlar, o çılğın dərəbəklər,  
Altın və qadın düşküni divanə bəbəklər.  
Bin hiylə quran tilki siyasılər, o hər an  
Məzhəb çıqaran, yol ayıran xadimi-ədyan;  
Onlarda bütün fitnəvü-şər, zülmü-xəyanət,  
Onlar duruyorkən bəni təhqirə nə hacət?!  
Onlar, əvət, onlar sizi cignətməyə kafi,  
Kafi, sizi qəhr etməyə, məhv etməyə kafi...